

1. Demografik keçid?

- Doğum və ölüm göstəricilərinin dəyişməsi ilə urbanizasiyanın genişlənməsi
- Ölüm göstəricilərinin aşağı düşməsi ilə əhalinin artımı.
- ✓ Doğum və ölüm göstəricilərinin sürətli aşağı düşməsi ilə nəsillərin dəyişməsi.
- miqrantlar hesabına plkə əhalisin artması.
- Miqrasiya prosesləri ilə bağlı ölkələrin əhali sayının azalması.

2. Beynəlxalq əmək miqrasiyası yaradan səbəblər?

- Siyasi.
- İdeoloji.
- Koffesial.
- Ekoloji
- ✓ İqtisadi.

3. Urbanizasiya nədir?

- Əhali sayının azlması
- Əhali sayının artımı
- ✓ Kənd əhalisinin şəhərə axını.
- Şəhər əhalisinin kədlərə axını.
- Əhalinin geniş miqrasiyası

4. İEÖ-ni seçin:

- Banqladeş
- Nigeriya
- ✓ İsrail
- Tailand
- Nepal

5. Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil?

- təhlil-sintez
- dialektik materialist
- ✓ bərpa etmək
- məntiqi-tarixi
- induksiya-deduksiya

6. Dünya iqtisadiyyatı fənninin predmeti nədir?

- İqtisadi nəzəriyyəni, nəzəri problemləri öyrənmək;
- TMS-lərin fəaliyyətini araşdırmaq və artmasını təmin etmək;
- ABŞ iqtisadiyyatının öyrənilməsi;
- ✓ Milli təsərrüfatların xüsusiyyətləri və inkişaf dinamikasını öyrənmək;
- BMT-nin qərarlarının araşdırılması;

7. Böyük Yeddilik ə daxil olan dövlətləri seçin:
(Düzgün cavabların sayı 1-dən çoxdur)

- ✓ Fransa
- ✓ AFR
- Çin
- Meksika
- ✓ ABŞ

8. Qərbi Avropanın inkişafı üçün ABŞ-ın yaratdığı planın müəllifi kimdir?

- A.Marşal
- Ruzvelt
- R.Şuman
- ✓ C.Marşal
- Ford

9. Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- ✓ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- təhsilin yüksək səviyyəsi
- emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
- coğrafi mövqe

10. Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- istehsal amillərinin pisləşməsi
- ✓ ölkədə güclü bank sektorunun olmaması
- yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- daxili rəqabətin zəifləməsi

11. Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir:

- ✓ OPEK
- Avropa Yenidənqurma və İnkişaf Bankı
- Beynəlxalq Dəniz Təşkilatı
- FAO
- BMT

12. Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyəsinə aiddir:

- kapitalın qaçışı nəzəriyyəsi
- mütləq üstünlüklər nəzəriyyəsi
- miqyas effekti nəzəriyyəsi
- müqayisəli üstünlüklər nəzəriyyəsi
- ✓ postsənaye cəmiyyəti nəzəriyyələri

13. Hansı ölkə BVF-nun üzvü deyil.

- Braziliya
- ✓ Kuba
- İran
- Azərbaycan
- Türkiyə

14. İstehsal imkanları ayrısı nəyi ifadə edir:

- ✓ bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları
- əmtəyə olan tələbatın onun qiymətindən asılılığını
- müəyyən məbləğə alına biləcək istənilən iki resursun həjmini
- yuxarıda göstərilən bütün arqumentləri
- müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövcud olan resurslar arasında asılılığı

15. Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həjmi daha sürətlə artır:

- hasiledici sənaye sahəsi
- ✓ emaledici sənaye sahəsi
- Yüngül sənaye sahəsi

- ovçuluq və balıqçılıq sahəsi
- kənd təsərrüfatı sahəsi

16. Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir?

- Mülkiyyət və təsərrüfatçılıq çoxnövlüyünün formalaşdırılması və
- İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
- ✓ İdxal kvotası və lisenziyalaşdırmanın tətbiq edilməsi
- Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması
- Defisit in iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən

17. Qloballaşmanı səviyyəsini müəyyənləşdirən parametrlər?

- Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərəkəti
- İstehsal faktorlarının beynəlxalq hərəkəti
- ✓ Elmi-texniki tərəqqinin sürəti
- İşçi qüvvəsinin beynəlxalq hərəkəti
- Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərəkəti

18. Qloballaşma özündə aşağıdakıları ehtiva etmir?

- Təsərrüfat həyatının beynəlmilləşməsini
- Beynəlxalq iqtisadi infrastrukturun yaranmasını
- Dünya təsərrüfatının yaranmasını
- ✓ Regional iqtisadi konfliktlərin yaranmasını
- Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını

19. MDB məkanının ÜDM göstəricisi dünya ÜDM-nun neçə faizini təşkil edir?

- ✓ 3% - dən az;
- 25-30%;
- 50%-dən çox;
- düzgün cavab yoxdur;
- təqribən 10%;

20. MDB çərçivəsi daxilində iqtisadi integrasiya əlaqələrinin inkişafı üçün hüquqi baza nədən ibarətdir?

- insan hüquqları haqqında deklarasiya;
- ✓ İqtisadi Birliyin yaradılması haqqında müqavilə;
- Ukraynanın Rusiya ilə yenidən birləşməsi haqqında müqavilə;
- düzgün cavab yoxdur;
- SSSR-nin yaranması haqqında müqavilə;

21. Son illərdə dünya metallurgiyasındakı yeni proteksionizm siyasəti nəyi göstərir:

- ✓ gömrük rüsumları normalarının artırılması
- tənzimlənmənin qeyri-tarif metodlarında daha geniş şəkildə tətbiqi
- tənzimlənmənin qeyri-tarif metodlarının rolunu nəzərə cəpəcə də aşağı düşməsi
- düzgün cavab yoxdur
- gömrük rüsumları normalarının azaldılması

22. Qloballaşma çərçivəsində dünya metallurgiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri :

- ✓ kompaniyaların birləşməsi və mənimsənilməsi yolu ilə aktivlərin konsolidasiyasıdır
- dövlətin xüsusi layihələrin tərəfkeş investoru kimi cəlb edilməsi
- Sahədəki autorsinq
- düzgün cavab yoxdur
- yeni xarici filialların yaradılması

23. Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir?

- düzgün cavab göstərilməmişdir;
- ✓ Litva;
- Ermənistan;
- Azərbaycan;
- Belarusiya;

24. Aşağıdakılardan hansı son illərin metallurgiyasında kapitala qənaət edən istehsalə parlaq nümunədir?

- ✓ Transmilli Korporasiyaların (TMK) iri strateji alyansları
- qarışıq kapitallı (dövlət və ya fərdi) müəssisələr
- Mini zavodlar
- düzgün cavab yoxdur
- fərdi TMK

25. Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesiə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir?

- ✓ Almaniya
- ABŞ
- Böyük Britaniya
- Rusiya
- Yaponiya

26. İEO-in daha çox yerləşdiyi region:

- Şərqi Asiya
- Mərkəzi Asiya
- Cənubi Amerika
- Şərqi Avropa
- ✓ Qərbi Avropa

27. Hansı şərt daxilində dünya ölkələri arasındakı iqtisadi inkişaf səviyyələrinin bəzi bərabərliklərini gözləmək olar:

- YSO qrupu post sosialist ölkələrinin hesabına genişlənəcək;
- ✓ sürətli inkişafın tendensiyləri “mərkəz” ilə müqayisədə “periferiya” hissədə daha çox qalacaq;
- ABŞ ticarət defisiti Çin ilə müqayisədə artacaq;
- düzgün cavab yoxdur;
- əhalinin hər nəfərinə düşən ÜDM-un artım templəri artacaq;

28. Düzgün variantı seçin:

- neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələri təsirinin artımı daha xarakterikdir;
- neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün «yeddi bacı» iri qərb kompaniyalarının kartelinin başçılığı daha xarakterikdir;
- ✓ dünya neft bazarının müasir inkişaf mərhələsi - birja ticarəti həcmələrinin, xüsusilə «kağız nefti» ilə tədaviyəllərin və bazarın qeyri-sabitliyinin güclənməsi ilə xarakterizə olunur
- Bazarda xüsusi bir hadisə baş vermir, o, təklif və tələb nisbətinin ənənəvi kateqoriyaları çərçivəsində inkişaf edir.
- neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələrinin rolunun aşağı düşməsi daha xarakterikdir

29. İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq?

- ✓ əhalinin həyat səviyyəsindəki fərq;
- sənayecə inkişafın və əməyin texniki təchizatının qeyri-bərabər səviyyələr;
- milli iqtisadiyyatın açıqlığındakı müxtəlif dərəcəlik;
- düzgün cavab yoxdur;
- ölkənin sosial-siyasi inkişafındakı müxtəlif mərhələlər;

30. Son onilliklərdə neftin dünya hasilatındakı artım templəri dünya iqtisadiyyatının inkişafı dinamikasına nisbətən ümumilikdə:

- xeyli aşağı idi

- xeyli yuxarı idi
- ✓ Həddən artıq qeyri-sabit idi və bazar konyukturasının hazırkı vəziyyətindən asılı olaraq, bu və ya digər tərəfə tərəddüd üedirdi
- düzgün cavab yoxdur
- təqribən eyni idi

31. Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur?

- ✓ bazar münasibətlərinin total üstünlüyü;
- ideoloji təsəvvürlərə əsaslanmış münasibətlərin üstünlüyü;
- siyasi razılaşmalara əsaslanmış münasibətlərin üstünlüyü;
- düzgün cavab yoxdur;
- bazar münasibətlərinin məhdud şəkildə yayılması;

32. ETTKİ-in ASK cəhətdən inkişaf etmiş ölkələrdə inkişafının əsas tendensiyasını müəyyənləşdirin:

- kənd təsərrüfatı məhsulunun istehsalının maliyyələşdirilməsində qabaqlayıcı artım
- ASK-nın maliyyələşdirilməsindəki fərdi sektorun rolunun aşağı düşməsi
- ✓ ASK-nın maliyyələşdirilməsində dövlətin rolunun gücləndirilməsi.
- düzgün cavab yoxdur
- kənd təsərrüfatı məhsulunun emalı sahələrinin və ASK infrastrukturunun maliyyələşdirilməsindəki qabaqlayıcı artım

33. Müasir dünya iqtisadiyyatında:

- lider ölkələr əvvəlki kimi qalmışdır;
- yeni regional qruplaşmalar yaranır;
- ölkələrin sabit birləşmələri mövcuddur;
- düzgün cavab yoxdur;
- ✓ lider ölkələr dəyişmişdir;

34. Aqrosənaye kompleksi məhsulunun XXI əsrin əvvəllərindəki dünya ixracı üçün hansı tendensiyası daha xarakterikdir?

- ✓ ərzaq və kənd təsərrüfatı xammalının ixracında artım
- ərzağın ixracının azalması və kənd təsərrüfatı xammalının ixracının artması
- ərzaq və kənd təsərrüfatı xammalının ixracının mühüm şəkildə aşağı düşməsi
- düzgün cavab yoxdur
- ərzaq ixracının artımı və kənd təsərrüfatı xammalının ixracının azalması

35. Müasir dünya ölkələrinin inkişafındakı qeyri-bərabərlik və ziddiyyətlik:

- azalmışdır;
- dayanmışdır;
- ✓ sürətli çoxistiqamətli xarakterə malikdir;
- düzgün cavab yoxdur;
- güclənmişdir;

36. Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir:

- əmtəə nomenklaturasının yüksək bərpa olması qabiliyyəti
- bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşsliyi
- artmaqda olan istehsalat məsrəfləri
- artmaqda olan istehsalat məsrəfləri
- ✓ bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı

37. Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur?

- monosentik;
- düzgün cavab yoxdur;
- təkqütblü;
- simmetrik;
- ✓ çoxqütblü;

38. BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə aparıcı təşkilatı:
- YUNİDO
 - YUNEP
 - YUNKTAD
 - ÜTT
 - ✓ FAO
39. İkinci dünya müharibəsindən sonra 70-ci illərə qədər dünya iqtisadiyyatı ümumilikdə hansı vəziyyətdə idi?
- Böhran;
 - Həddən artıq qeyri-sabit;
 - ✓ Yüksəliş;
 - Sabit;
 - Tarazlıq;
40. Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir?
- dünya iqtisadiyyatının qloballaşması
 - elmi-texniki inqilabın coşğun inkişafı
 - transmilliləşmə
 - ✓ əhəlinin sayının artımı
 - xarici ticarətin liberallaşması
41. XX əsrin 80-90-cı illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz qalmış region:
- Qərbi Avropa
 - Cənubi Amerika
 - ✓ Şərqi Avropa
 - Şimali Amerika
 - Cənubi Afrika
42. Avropa kömür və polad birliyinin təsis haqqında Paris müqaviləsini neçə ölkə imzalamışdır?
- 3;
 - 5;
 - ✓ 6;
 - 7;
 - 4;
43. Son onillikdə inkişaf etmiş ölkələrin ixracınakı kimyəvi məhsulun payı nə qədərdir? (%-lə) ?
- 2-3;
 - 20-30;
 - 40-50.
 - düzgün cavab yoxdur
 - ✓ 10-15;
44. İkisürətli Avropa modelinin mahiyyəti nədən ibarətdir?
- AB-nə üzvlüyə yalnız inteqrasiya proseslərinin sürətlə inkişaf etdiyi avanqard ölkələri qəbul etmək;
 - AB-nin federativ dövlətə çevrilməsinə doğru sürətli hərəkətə və inteqrasiya templərinin istiqamətli sürətlənməsinə nail olmaq;
 - ✓ inteqrasiya proseslərinin sürətlənməsinə və dərinləşməsinə hazır ölkələri gecikdirməmək, ayrı-ayrı ölkələrdəki inteqrasiyanın hansı şəkildə zəifləməsinə mane olmamaq;
 - düzgün cavab yoxdur;
 - AB-nin genişlənməsinə maneçilik göstərməmək;
45. Roma müqaviləsinin əsas məqsədi nədən ibarət idi?

- ✓ ümumi bazarın yaradılması;
- vergi normalalarının harmoniyalaşdırılması (uyğunlaşdırılması);
- Roma klubunun təsisi;
- düzgün cavab yoxdur;
- siyasi ziddiyyətlərin aradan qaldırılması;

46. Uzunmüddətli perspektivdə - cari yüzilliyin sonuna qədər dünyanın yanacaq-energetika xammalı bazarının formalaşmasında və inkişafında hansı amillər müəyyənləşdirici olacaq:
- karbohidrogen xammal yataqlarının artıq 2045-4050-ci illərə doğru qaçılmaz şəkildə tam bitməsi (emalı) və bir nəticə kimi dünya bazarında yanacaq-enerji ehtiyatlarının meylsiz artan defisiti
 - ✓ karbohidrogen xammalın hasilatı, nəqli və təkrar emalı məsrəfləri sürətli tempiylə artacaq, bu, yanacağın və enerjinin əldə edilməsi mənbələrinin digər alternativ növlərinin xeyrinə olaraq, ona olan tələbatın artımını xeyli geri salacaq
 - yanacağın bərk növlərinə və onun böyük ehtiyatlarına olan tələbin meylsiz artımı cari yüzilliyin sonuna qədər dünya bazarında yanacaq-energetika xammalının xroniki çatışmamazlığından qaçmağa imkan yaradacaq
 - Enerjinin əldə edilməsindəki digər alternativ mənbələrdən onun istehsalındakı sürətli artım dünya iqtisadiyyatının gələcək inkişafındakı müvafiq tələbləri tam şəkildə ödəməyə imkan yaradacaq
 - karbohidrogen xammalın təbii ehtiyatları XXI əsrin sonuna qədər dünya iqtisadiyyatının müvafiq tələblərinin ödənilməsi üçün tamamilə qənaətbəxş olaraq qalacaq
47. Neft ehtiyatına görə dünyada birinci yeri tutan dövlət və ehtiyatın miqdarı:
- BƏƏ – 35,6 mlrd.ton
 - ✓ Səudiyyə Ərəbistanı – 37, 8 mlrd.ton
 - Rusiya – 34,8 mlrd.ton
 - Küveyt – 41,3 mlrd.ton
 - İraq – 34,7 mlrd.ton
48. Avropanın yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənən regionu hansıdır?
- Şimal-şərqi Avropa
 - Şərqi Avropa
 - ✓ Qərbi Avropa
 - Cənubi Avropa
 - Cənub-şərqi Avropa
49. Avropada vahid ittifaqın yaradılmasına daha çox cəhd etmiş və bu sahədə çoxlu təkliflər vermiş dövlət hansıdır?
- Almaniya
 - Avstriya
 - Niderland
 - Hollandiya
 - ✓ Fransa
50. Turistlərin sayına və bu sahədən olan gəlirə görə dünyada 1-ci yeri tutan ölkə hansıdır?
- Braziliya
 - Misir
 - ✓ Fransa
 - İspaniya
 - Kanada
51. Üzümçülük və şərabçılığa görə dünyada İtaliya ilə I və II yerləri bölüşən ölkə hansıdır?
- İspaniya
 - ✓ Fransa
 - Danimarka
 - Lüksemburq
 - Avstriya
52. Kənd təsərrüfatı məhsullarının həcminə görə Qərbi Avropada birinci yeri tutan ölkə hansıdır?

- İsveç
- Böyük Britaniya
- Almaniya
- ✓ Fransa
- Avstriya

53. BVF-un məlumatına görə dünya ölkələri və başqa idarəçilikdə olan ərazilərin birlikdə sayı?

- ✓ 246
- 200
- 226
- 236
- 190

54. Dünya bazarı nə vaxt formalaşmışdır?

- XVII-XVIII əsrlərdə
- ✓ XIX-XX əsrlərdə
- XX əsrin ikinci yarısında
- XX-XXI əsrlərdə
- XVIII əsrin axırlarında

55. Şərq istehsal üsulunda torpaqdan istifadə hansı prinsipə əsaslanırdı?

- ✓ Torpağın ömürlük istifadə edilməsi
- Torpağın icarə üsulu ilə idarə edilməsi
- Torpağın yoxsulluqla istifadə edilməsi
- Torpağın satın alınması yolu ilə istifadə edilməsi
- Torpağın müvəqqəti istifadə edilməsi

56. İqtisadi inkişaf səviyyəsinə daxil deyildir?

- ÜDM-in həcmi
- ✓ Əhəlinin sayı
- Kapital qoyuluşunun həcmi
- Əmək məhsuldarlığı
- Hər nəfərə düşən ÜDM

57. Bu model Almaniyada daha geniş istifadə olunur. Gənclərə, fermerlərə dövlət yardım edir. əhəlinin rifah halının təmin edilməsində dövlətin vəzifələri genişləndirilir. Bu hansı modeldir?

- Liberal model
- Demokratik-korporativçilik modeli
- ✓ Sosial-bazar modeli
- Demokratik Keyns modeli
- Korporativ-idarəetmə modeli

58. Aşağıdakı ölkələrdən hansılar öz iqtisadi strategiyasında liberal inkişaf modelinə üstünlük verirlər? (Düzgün cavabların sayı 1-dən çoxdur)

- ✓ ABŞ
- Filippin
- ✓ Fransa
- Rusiya
- ✓ Kanada

59. Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil?

- Beynəlxalq ixtisaslaşmaya əsaslanır

- Beynəlxalq kooperasiyanı şərtləndirir
- Dünya bazarının inkişafının əsas vasitəsidir
- İxtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır
- ✓ Beynəlxalq ticarətə əsaslanır

60. Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir?

- İlk sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür
- Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir
- Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir
- ✓ İnkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir
- TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır

61. Beynəlxalq istehsal nədir?

- Beynəlxalq bazarlar üçün istehsal
- İxrac üçün istehsal
- ✓ Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
- Xarici xammal əsasında istehsal
- Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal

62. Dünya təkrar istehsal prosesinin əsasını təşkil edir?

- Təbii ehtiyatlar toplusu
- Dünya əhalisi
- ✓ Əmtəə və xidmətlər istehsalı sistemi
- Beynəlxalq maliyyə bazarı
- Dünya dövlətlərinin iqtisadi sistemi

63. Ölkənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər?

- Dünya ticarətində payı ilə
- Xarici borclanmanın həcmi ilə
- ✓ Ərazisinin ölçüləri ilə
- İdxal kvotalarının həcmi ilə
- Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə

64. Dünya iqtisadiyyatında xüsusi çəkili artmır?

- inkişaf etmiş ölkələr
- neft istehsalçısı olan ölkələr
- kapitalist ölkələri
- ✓ kənd təsərrüfatı ölkələri
- inkişaf etməkdə olan ölkələr

65. İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılmasına təkan verən cəhətlər?

- sənayeləşmənin sürətlənməsi
- ✓ iqtisadi inkişafın dövriliyi
- qloballaşma prosesləri
- iqtisadi integrasiya
- elmi-texniki tərəqqi

66. İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılması modellərinə aid deyildir?

- haqlayıcı inkişaf modeli
- ixracyönlü inkişaf modeli
- ✓ əhali artımının məhdudlaşdırılması modeli
- milli istehsalı himayəçiliyi modeli

- idxal əvəzedici inkişaf modeli

67. İnkişaf səviyyələrində fərqlərin identifikasiyası amilləri?

- inkişaf səviyyəsindəki fərqlər əhalinin sayı ilə müəyyənləşir
- inkişaf səviyyəsindəki fərqlər təbii iqlim şəraiti ilə müəyyənləşir
- inkişaf səviyyəsindəki fərqlər hərbi güclə müəyyənləşir
- ✓ inkişaf səviyyəsindəki fərqlər hər nəfərə düşən əlavə dəyər istehsalı ilə müəyyənləşir
- inkişaf səviyyəsindəki fərqlər ərazinin ölçüləri ilə müəyyənləşir

68. Dünya iqtisadi nizamına daxil deyildir?

- beynəlxalq valyuta sistemi
- beynəlxalq vergi qoyma prinsipləri
- ✓ iqlat vergi qoymadan qaçma prinsipi
- TRİPS sənədlər paketi
- dünya ticarət sistemi

69. Dünya iqtisadi nizamının əsas əlamətlərinə aid deyildir?

- Çoxtərəfli əsasda qəbul edilmiş qaydalar
- ✓ Milli maraqların prioritetliyi
- Müəyyən xərclər tələb edən öhdəliklər
- Qeyri-təkmil rəqabəti mümkünsüz edir
- Qarşılıqlı qəbul edilən normalar toplusu

70. Dünya təsərrüfatı mexanizminin əsas əlamətlərinə aid deyildir?

- kapitalı hərəkətinin konkret formaları
- valyuta kursları
- ✓ xarici ticarətin həcmi
- bərc faizi dərəcəsi
- beynəlxalq qiymətlər

71. Dünya iqtisadiyyatının inkişaf mərhələləri düzgün göstərilməyib?

- ✓ birinci mərhələ - XV-XVII əslər
- ikinci mərhələ - müasir bazarın formalaşması mərhələsi
- Üçüncü mərhələ - inhisarizmə keçid mərhələsi
- İkinci mərhələ - qlobal qarşılıqlı asılılıq mərhələsi
- birinci mərhələ XIII-XVII əslər

72. Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir?

- Transmilli şirkətlər
- ✓ Dünya bazarı
- Neft-qaz ehtiyatları
- Qızıl ehtiyatları
- İri korporasiyalar

73. Bu ölkə ən qocaman bazar iqtisadiyyatı ölkəsidir. Xüsusi sahibkarlığa əsaslanan iqtisadi münasibətlər, ilk beynəlxalq kompaniyalar bu ölkədə yaranmışdır. Bu hansı ölkədir?

- Fransa
- İspaniya
- ✓ Böyük Britaniya
- Portuqaliya
- ABŞ

74. Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil?

- ✓ Zəngin təbii resurslara malikdir.
- Kənd təsərrüfatında əmək məhsuldarlığı aşağıdır.
- Dünya xammal bazarında güclü alıcı kimi çıxış edir.
- Maşınqayırma sənayesi üzrə yüksək ixtisaslaşma mövcuddur.
- Xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.

75. Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil?

- Yaponiya – avtomobil istehsalına görə dünyada ikinci yeri tutur.
- Dünya üzrə Robot istehsalının 50%-nə sahibdir.
- ✓ Kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəkdir.
- Burada xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
- Hazırda Yaponiyada ildə orta hesabla 100 mln. ton polad istehsal edilir.

76. II Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatının dirçəlişinə yardım etmiş dövlət:

- Almaniya
- Rusiya
- ✓ ABŞ
- Çin
- Fransa

77. Bu ölkələrin hansı OPEK-ə daxil deyil?

- Kuveyt
- Liviya
- ✓ Ekvador
- BƏƏ
- İraq

78. Bu ölkələrdən hansı Aİ-yə daxil deyil?

- Estoniya
- İsveç
- İtaliya
- Polşa
- ✓ İsveçrə

79. PSÖ-i hansıdır?

- CAR
- ✓ Qazaxstan
- Çin
- Misir
- Tunis

80. YSÖ-i hansıdır?

- ✓ Türkiyə
- ABŞ
- CAR
- Misir
- Kuba

81. Aşağıdakılardan hansı yeni sənaye ölkəsi hesab edilir?

- Pakistan
- Küveyt
- İran

- CAR
- ✓ Meksika

82. Dünya təsərrüfatının yarım sistemləri dedikdə nə nəzərdə tutulur?

- İEO, İEOÖ, NAFTA
- ✓ İEO, İEOÖ, PSÖ
- Aİ, İEO, MERKOSUR
- MERKOSUR, Aİ, ATEC
- ASEAN, ATEC, Aİ

83. Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir?

- İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındakı ziddiyyətlərin həlli sistemidir
- Mülkiyyətin reallaşdırılması sistemidir
- Məhsuldar qüvvələrin istifadəsi sistemidir
- Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
- ✓ Ölkələr arasındakı mübahisələrin həlli sistemidir

84. Postindustrial iqtisadiyyatın əsas əlamətlərinə aid deyil?

- istehsal və istehlakın strukturunun dəyişməsi
- ətraf mühitə yeni münasibət
- ✓ milli özünüdərkə güclənməsi
- kiçik biznesin renesansı
- təhsil səviyyəsinin yüksəlməsi

85. Hansı nəzəriyyənin əsas müddəası doğru göstərilməyib?

- ✓ Vahid cəmiyyət sosiomədəni nəzəriyyəsi – bütün ölkələr vahid liberal ticarət sisteminə keçir
- Vahid industrial cəmiyyət – sənayeləşmə bütün ölkələri vahid industrial cəmiyyətə doğru aparır
- Yeni industrial cəmiyyət – istehsal texniki cəhətdən getdikcə mürəkkəbləşir
- Postindustrial cəmiyyət – superindustrial cəmiyyət olaraq da adlandırılır
- Sivilizasiyaların toqquşması – dünya çoxqütblüyə doğru gedir

86. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi kimdir?

- ✓ S. Xattington
- A. Toffler
- D. Bella
- P. Samuelson
- F. Fukuyama

87. Sivilizasiyaların toqquşması nəzəriyyəsi dünyada neçə sivilizasiyanın olduğunu iddia edir?

- 7
- 9
- 12
- 2
- ✓ 8

88. Hansı nəzəriyyə müəllifi düzgün göstərilməyib?

- ✓ Yeni industrial cəmiyyət – C. Keyns
- Superindustrial cəmiyyət – A. Toffler
- Mərhələli inkişaf cəmiyyəti – U. Rostou
- İmperiyaların dağılması nəzəriyyəsi – P. Kennedi
- Postindustrial cəmiyyət – D. Bella

89. Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil?

- Mərhələli inkişaf nəzəriyyəsi
- Post industrial cəmiyyət nəzəriyyəsi
- Vahid sivilizasiya nəzəriyyəsi
- ✓ Vahid təbiət nəzəriyyəsi
- Vahid industrial cəmiyyət nəzəriyyəsi

90. Qloballaşma konsepsiyasına aid deyildir?

- Təsərrüfat həyatının beynəlmiləlləşməsi
- Bərabər tərəfdaşlıq bərabər asılılıq yaradır
- Formalaşmış sosial şərait qloballaşmanı gücləndirir
- ✓ Milli maraqların prioritetliyi qloballaşmanı gücləndirir
- Beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)

91. Qlobal asılılıq terminin müəllifi kimdir?

- ✓ S .Hofman
- K.Marks
- D.Rikardo
- U.Rostou
- R.Kuper

92. Mərhələli inkişaf konsepsiyasına aid deyildir?

- Cəmiyyət iqtisadi inkişaf səviyyələrinə görə qruplara ayrılır
- Ənənəvi cəmiyyət aqrar və feodal cəmiyyət hesab edilir
- Artım mərhələsi ənələri yox edir
- Yetkinlik davamlı və dövrü artım üzərində formalaşır
- ✓ Natural təsərrüfatçılıq inkişafı sürətləndirir

93. Dünya sistemi nəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- Dünya mərkəz əyalət və yarıməyalətlərdən ibarətdir
- İnkişafda asılılıq öz-özünə yox olur
- Dünya sisteminin əsas ziddiyyəti asılılıqdan törəyir
- Dövlətin asılılığı mərkəz və əyalətlər arasındakı fərqlə şərtlənir
- ✓ Dünya bərabər hüquqlu ölkələrdən ibarətdir

94. Asılılığın metanəzəriyyəsinin ideoloqlarına aid deyildir?

- R. Prebiş
- İ. Vallerştayn
- ✓ T. Mann
- S.Hofman
- A. Frank

95. Asılılığın metanəzəriyyəsinin əsas istiqamətlərinə daxil deyildir?

- asılı gerilik
- birgə inkişaf
- asılılığın təkrar istehsalı
- ✓ asılılığın tədrici zəifləməsi
- asılı inkişaf

96. Asılılığın metanəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- ✓ milli kapitalizm və inteqral modernləşdirmə
- metropoliyalar satelitlərin artıq gəlirlərini mənimsəyir
- asılılıq daimi deyildir, vəziyyət dəyişə bilər

- satəllitlər ona görə geri qalır ki, öz gəlirlərinin artığını mənimsəyə bilmir
- kapitalist sistemi asılığını gücləndirir

97. Yeni təkamül nəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- Müasir cəmiyyət ənənədən sosial diferensiasiya yolu ilə yaranır
- Modernləşdirmə və qarşılıqlı əyni anlam daşıyır
- Fərdi xarakteristikalarına əsaslanır
- Müasir cəmiyyət bioloji sistemə oxşar diferensiasiya olunur
- ✓ Yeni cəmiyyət iqtisadi inkişaf nəticəsində yaranır

98. Modernləşdirmə nəzəriyyəsinin müəlliflərinə aid deyildir?

- M. Veber
- Ş. Eyzenştat
- ✓ D. Rikardo
- T. Myurdal
- T. Pirson

99. Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir?

- Modernləşdirmə
- Rostou nəzəriyyəsi
- ✓ Müqayisəli üstünlüklər
- Qarşılıqlı asılılıq
- Mərhələli inkişaf

100. Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir.

- Dünya sistemi
- Qarşılıqlı asılılıq
- Bərabər tərəfdaşlıq
- ✓ Azad ticarət
- Yeni beynəlxalq əmək bölgüsü

101. Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir?

- İmperializm və neokolonializm
- Yeni təkamül
- ✓ Dini müxtəliflik
- Asılılıq
- Modernləşdirmə

102. Ölkələr arasında iqtisadi münasibətlərin inkişafı konsepsiyalarına aid deyildir.

- kapitalın hərəkəti nəzəriyyələri
- istehsal faktorları nəzəriyyələri
- texnoloji fərq nəzəriyyələri
- ✓ irqi və dini fərqlilik nəzəriyyələri
- müqayisəli üstünlüklər nəzəriyyəsi

103. Dünya iqtisadiyyatının və ölkələr arasında iqtisadi münasibətlərin inkişafı konsepsiyaları neşə qrupa ayrılır?

- üç
- ✓ iki
- yeddi
- qruplara ayrılır
- beş

104. Dünya iqtisadiyyatı global sistem konsepsiyasına əsasən?

- tarixi kateqoriyadır
- dinamik kateqoriyadır
- ✓ statik kateqoriyadır
- milli təsərrüfatlar sistemidir
- inkişaf edən kateqoriyadır

105. Kapitalist istehsal üsulunun yaranması əlamətlərinə aid deyil.

- İlk kapital yığımının başlaması
- Təsərrüfatçılıqda ictimai münasibətlərin dəyişməsi
- Kapital yığımı normasının artması
- ✓ Milli dövlətlərin yaranması
- Sənaye inqilabları

106. Dünya təsərrüfatının yaranması səbəblərinə aid deyil?

- beynəlxalq istehsalın yaranması
- kolonial və yarımkolonial rejimlərin meydana gəlməsi
- kapital axınının genişlənməsi
- ✓ əhali miqrasiyasını sürətlənməsi
- beynəlxalq miqyasda məhsuldar qüvvələrin ictimailəşməsi

107. Qədim Qərbi Avropanın iqtisadi inkişafı faktorlarına aid deyildir

- VII –VIII əsrlərdə dünyada iqlimin istiləşməsi
- Böyük coğrafi kəşflər və kolonial müdaxilələr
- Kapitalın ilkin toplanmasının başlaması
- ✓ İşçi qüvvəsinin böyük potensialının yaranması
- Sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə istehsalının yaranması

108. Antik istehsal üsuluna xas deyildir.

- xüsusi və icma mülkiyyəti
- şəhər-dövlətlərin inkişafı
- ✓ hakimiyyət iqtisadi fəaliyyəti genişləndirməklə varlanırdı
- sənətkarlıq kənd təsərrüfatından ayrılırdı
- qul əməyi

109. Asiya istehsal üsuluna xas deyildir.

- Hakimiyyət bütün resursların sərəncam vericisidir
- ✓ Dövlət iqtisadi stimullaşdırma vasitəsi ilə əhalini idarə edir
- Torpaqlar vergilər müqabilində əhalinin istifadəsinə verilir
- Şəhər və kənd əməyinin bölgüsü və pul əmtəə münasibətləri stimullaşdırılmırdı
- Dövlət ali mülkiyyətçidir

110. Dünya iqtisadiyyatının əsas inkişaf göstəricilərinə aid deyildir.

- məcmu dünya məhsulu
- ümumi milli məhsul
- valyutaların alıcılıq qabiliyyətlərinin müqayisəliliyi
- ✓ yığım göstəriciləri
- ümumi daxili məhsul

111. Dünya təsərrüfatının əsas inkişaf qanunauyğunluqlarına aid deyildir?

- ✓ bərabər sürətli harmonik inkişafın sürətlənməsi
- təbii resurslara söykənən inkişaf
- qarşılıqlı asılı inkişafın dərinləşməsi

- regional integrasiyanın güclənməsi
- qeyri-bərabər inkişafın dərinləşməsi

112. Dünya iqtisadiyyatının alt sistemlərinin formalaşdırıcı meyarlar hansılardır?

- iqtisadi inkişaf səviyyəsi
- iqtisadi artımın tipi
- iqtisadi potensialın həcmi
- ✓ əhəlinin sayı
- təsərrüfatın sosial strukturu

113. Dünya iqtisadiyyatına xas deyildir?

- ziddiyyətlər
- transformasiya
- ✓ sabillik
- qadağan olunmuş iqtisadi fəaliyyət
- rəqabət mübarizəsi

114. Hansılar Dünya iqtisadiyyatının subyektləri deyildir?

- milli təsərrüfatlar
- İntegrasiya birlikləri
- ✓ Hərbi-siyasi birliklər
- Beynəlxalq iqtisadi təşkilatlar
- Transmilli korporasiyalar

115. Dünya iqtisadiyyatının struktur elementlərinə hansılar aid deyil?

- ölkələr
- ✓ materiklər
- dünya bazarları
- beynəlxalq çoxtərəfli tənzimləmə sistemləri
- integrasiya birlikləri

116. Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır?

- dünya iqtisadiyyatı vahid vəhdətdir.
- dünya iqtisadiyyatı ümumi məqsədə malikdir
- ✓ dünya iqtisadiyyatı milli təsərrüfatların çoxsəviyyəli birliyi
- dünya iqtisadiyyatı siyasi-iqtisadi kateqoriyadır
- dünya iqtisadiyyatı qeyri - bərabər inkişaf edən sistemdir

117. Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır?

- ✓ dünya iqtisadiyyatı sadə sistemdir
- dünya iqtisadiyyatı bütövlüyə malik sistemdir
- dünya iqtisadiyyatı tarixi kateqoriyadır
- dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
- dünya iqtisadiyyatı mürəkkəb sistemdir

118. Dünya iqtisadiyyatı nədir? Səhv cavab hansıdır ?

- milli təsərrüfatların toplusu
- beynəlxalq iqtisadi münasibətlər sistemi
- istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında
- ✓ dünya miqyasında ixrac və idxalın məcmusu
- milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi

119. Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır?

- dünya iqtisadiyyatı sistemdir
- dünya iqtisadiyyatı bütövlüyə malik ,tam və mürəkkəb sistemdir
- ✓ dünya iqtisadiyyatı tarixi - coğrafi kateqoriyadır
- dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
- dünya iqtisadiyyatı tam və mürəkkəb sistemdir.

120. Dünya iqtisadiyyatı nədir? Tam cavab hansıdır ?

- milli təsərrüfatların toplusu
- beynəlxalq iqtisadi münasibətlər sistemi
- ✓ istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında fasiləsiz baş verdiyi iqtisadi sistem
- dünya miqyasında ixrac və idxalın məcmusu
- milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnməmiş sistemi

121. Avropa Mərkəzi Bankının qərargah mənzili harada yerləşmişdir?

- ✓ Frankfurt-na-Maynada;
- Venada;
- Cenevrədə;
- Çikaqoda;
- Frankfurt-na-Oderada;

122. Dünya əhalisinin dəniz sahili ərazisində necə faizi məskunlaşmışdır?

- 5%-i.
- ✓ 30%-i.
- 50%-i.
- 80%-i.
- 20%-i.

123. Mineral xammalın dünya qiymətlərinin növləri aşağıdakılardan hansıdır?

- Məlumat qiymətləri
- Xarici ticarət qiymətləri
- Birja kotirovkaları
- ✓ Sövdələşmələrin faktiki qiymətləri
- Topdan satış qiymətləri

124. Sənaye çevrilişi nə zaman baş vermişdir?

- XII əsrdə
- XX əsrin sonu
- ✓ XVIII əsrin 60-ci illərində
- X əsrin sonu
- XIX əsrin 70-ci illərində

125. 1994-cü il 20 sentyabr tarixində imzalanmış müqavilə hansı yataqların işlənməsilə bağlı idi?

- Yanar-Tava, Atəşgah
- Alov, Araz, Şərqi
- ✓ Azəri-Çıraq, Günəşli
- Azəri-Çıraq, Savalan
- Zəfər, Məşəl

126. kapitalizmin mərkəzi hansı ölkədir?

- ABŞ
- Yaponiya
- Hindistan

- Fransa
- ✓ İngiltərə

127. Qiymətlər inqilabı hansı dövr üçün xarakterikdir?

- Sənaye inqilabı dövrü
- ✓ XI əsrdə
- Birinci dünya müharibəsinin başlanması dövrü
- İkinci dünya müharibəsinin bitməsi
- XIX əsrin əvvəlləri

128. Böyük coğrafi kəşflər dövründə iqtisadi mərkəzləşmə hansı istiqamətə doğru dəyişmişdir.

- ✓ Qərbə
- Uzaq şərqə
- Şimala
- Cənuba
- Yaxın Şərqə

129. MDB-yə daxil olan ölkələrdən hansında Maliyyə sənaye qruplarının sayı və həcmi diqqəti daha çox cəlb edir?

- Azərbaycan
- Gürcüstan
- Qazaxıstan
- Türkmənistan
- ✓ Rusiya

130. Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir?

- Milli iqtisadiyyatın sənayecə inkişafı
- kapitalın beynəlxalq hərəkəti
- ✓ X.Kolumbun ekspedisiyası reallaşmışdır.
- İstehsalın beynəlmilləşməsi.
- inhisar birliklərin yaranması

131. Transmilli banklara aid olmayan xüsusiyyəti seçin:

- daha etibarlıdırlar
- texniki imkanları genişdir
- ✓ TMB-lərin inkişafının IV mərhələsi XXI əsrin əvvəllərinə təsadüf edir
- Şöbələri, agentlikləri fəaliyyət göstərir
- vəsait qəbul etmək imkanları genişdir

132. Sənayeləşməyə qədərki dövr üçün aşağıdakılardan hansı xarakterikdir?

- müxtəlif məhsulların istehsalında ixtisaslaşma
- fəhlələr ittifaqının yaradılması
- istehsalın mexanikləşməsi
- ✓ natural təsərrüfatın hökmranlığı
- manufaktura və fabrik istehsalının geniş tətbiqi

133. Coğrafi baxımdan 100 daha böyük TMS-lərin 90%-nin yerləşdiyi regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur)

- Avstraliya
- ✓ Şimali Amerika
- ✓ Qərbi Avropa
- ✓ Yaponiya
- Cənub Şərqi Asiya

134. Sənayeləşməyə qədərki dövrün inkişaf paradigması necə xarakterizə olunur?

- dəstəklənən istehsal
- ✓ dəstəklənən istehlak
- müstəqil inkişaf
- ishehlakvə istehsalın bərabərliyi
- İnkişaf etmiş iqtisadiyyat

135. Dünya iqtisadiyyatı nədir?

- Dünya ölkələrinin iqtisadiyyatlarının cəbri cəmi
- c)müəyyən xalqa,millətə məxsus olub onun mənafeələrini ifadə edən.hüddulları dövlət sərhədləri ilə məhdudlaşan.özünün maddi-texniki əsası,müna- bətlər sistemi
- müəyyən bir region daxilindəki ölkələrin iqtisadiyyatlarının məcmusudur
- e)ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi döv-riyyəyə cəlb edilən təbii sərvətlərin məcmusunu özürtdə birləşdirir
- ✓ qarşılıqlı əlaqə və asılılıqda olan BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur

136. Hazırda dünyada təxmini, yuvarlaq olaraq nə qədər TMŞ fəaliyyət göstərir?

- ✓ 70000
- 80000
- 60000
- 55000
- 900000

137. Bunlardan hansı daha sadə inhisar birliyi?

- konsern
- trest
- ✓ pulı
- sindikat
- konqlomerat

138. Bunlardan hansı daha sadə inhisar birliyiir?

- sindikat
- konqlomerat
- konsern
- trest
- ✓ ring

139. Bunlardan hansı daha sadə inhisar birliyi?

- kartel
- trest
- ✓ korner
- konsern
- sindikat

140. İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının III mərhələsi neçənci illəri əhatə edir?

- ✓ 1900-u illərdən sonrakı dövr
- 1800-1890-cı illər
- 1873-cü ildən XIX əsrin sonunadək
- 1800-1810-cu illər
- 1860-1870-ci illər

141. İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının I mərhələsi neçənci illəri əhatə edir?

- 1873-cü ildən XIX əsrin sonunadək
- ✓ 1860-1870-ci illər

- 1890-1900-cu illər
- 1890-cı ildən XX əsrin əvvəlinədək
- 1900-1910-cu illər

142. İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasını neçə mərhələyə ayırırlar?

- ✓ 3
- 5
- 6
- 2
- 4

143. Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil?

- ✓ Siyasi-coğrafi
- Elmi abstraksiya
- Məntiqi və tarixi
- İnduksiya və deduksiya
- təhlil və sintez

144. Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil?

- Elmi abstraksiya
- ✓ Elmi konstruksiya
- Məntiqi və tarixi
- Dialektik materialist
- Təhlil və sintez

145. İnhisar nəyə deyilir?

- Kapitalın və istehsalın daha çox əllərdə cəmləşməsi
- Satış bazarları birliyi
- Kapitalın daha az sahələrdə cəmləşməsi
- ✓ kapitalın və istehsalın daha az əllərdə cəmləşməsi
- Sənayenin müəyyən sahələrinin birliyi

146. Tarixi baxımdan ilk birliklər, ittifaqlar hansı sahədə yaranırdı?

- istehsal
- ✓ ticarət
- maliyyə-kredit
- xidmət
- gəmiçilik

147. İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri:(Düzgün cavab 1-dən çoxdur)

- ✓ Hindistan
- Yunanıstan
- İngiltərə
- ✓ Misir
- ✓ Çin

148. İxrac kvotası nəyə deyilir?

- idxalın cəmi məhsula nisbəti;
- ✓ ixracın ÜDM-ə nisbəti;
- idxalın ixraca nisbəti;
- ÜDM-nin ÜMM-ə nisbəti;
- cəmi xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti;

149. İqtisadi artımın neçə və hansı tipləri var?
- ✓ 2, intensiv və ekstensiv;
 - 2, nominal və real;
 - 3, nominal, real və texnoloji;
 - 3, operativ, çox amilli, təkamilli;
 - 2, sürətli və mülayim;
150. Qədim təsərrüfatlar üçün əsas xas olan cəhət:
- texnologiyadan geniş istifadə;
 - ✓ yekcinslik, torpaqdan ömürlük istifadə;
 - çeşid müxtəlifliyi, integrasiya;
 - Broyler sisteminin genişləndirilməsi;
 - xarici iqtisadi əlaqələrn mövcudluğu;
151. ÜDM ilə ÜMM həcmi arasında 1% fərqi olan ölkələr qrupu hansıdır?
- İEOÖ
 - PSÖ
 - ✓ İEÖ
 - Avropa ölkələri
 - YSÖ
152. Divident nədir?
- iqtisadi inkişafdan olan gəlir;
 - ✓ səhmlərdən olan gəlir;
 - milli gəlir göstəricisidir;
 - faizlərin məcmusudur;
 - cəmi gəlirlərin məcmusu;
153. Qlobal məhsul nədir?
- hər ölkədə istehsal edilmiş məhsul
 - ✓ dünya ölkələrində istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
 - Avropada istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
 - dünya ölkələrində emal edilmiş məhsul və xidmətlərin məcmusu
 - hər ölkədə 1 ildə istehsal edilmiş məhsulun həcmi
154. Dünya Bankının gərərgah mənzili harada yerləşmişdir?
- Nyu-Yorkda;
 - Novosibiriskdə
 - düzgün cavab göstərilməmişdir;
 - Çikaqoda;
 - ✓ Vaşingtonda;
155. Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir?
- Beynəlxalq Hesablamalar Bankı (BHB)
 - Avropa Mərkəzi Bankı (AMB)
 - ✓ Dünya Bankı (DB)
 - Hec biri;
 - Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB)
156. İlk istehsal baxımından sənayenin bölündüyü sahələri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur)
- ✓ Hasilat
 - Yeyinti

- ✓ Emal
- Metal emalı
- Yüngül

157. Yaşıl inqilab ın vətəni haradır?

- Çin
- ✓ Meksika
- ABŞ
- CAR
- Kanada

158. 2000-ci ilin göstəricisinə görə taxıl, buğda və düyü istehsalına görə I yeri tutan ölkə:

- ABŞ
- Hindistan
- ✓ Çin
- CAR
- Kanada

159. Kənd təsərrüfatında əsas istehsal amili nədir?

- istehsal maşınları
- mal-qara
- ✓ torpaq
- ixtisaslaşma
- işçi qüvvəsi

160. Demoqrafik inqilab anlayışı ilk dəfə bu şəxs tərəfindən iqtisadi ədəbiyyata daxil edilmişdir. Bu kimdir?

- Frenk Nautstayn
- Paul Cekson
- Cek Briston
- Pol Reyter
- ✓ Landri Adolf

161. Təbii qaz ehtiyatlarının həcminə görə I yerdə duran türk dövləti:

- Türkiyə
- ✓ Türkmənistan
- Tacikstan
- Qırğızstan
- Qazaxstan

162. Elektron sənayesi müəssisələrinin daha çox təmərküsləşdiyi mərkəzləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur)

- Cənub-Qərbi Asiya
- ✓ Şimali Avropa
- ✓ Cənub-Şərqi Asiya
- ✓ Şərqi Asiya
- Cənubi Afrika

163. Aşağıdakılardan biri dünyanın ən iri fond birjalası olaraq göstərilir:

- ✓ Moskva;
- London;
- Tokio;
- Düzgün cavab yoxdur;
- Nyu-York;

- 164.** İmperializm dövründə dünya iqtisadiyyatının inkişafı hansı xarakterə malik idi?
- əsas, başlanğıc
 - yavaş, lakin tərəqqili
 - sürətli, lakin taraz
 - düzgün variant yoxdur
 - ✓ sıçrayış şəkili
- 165.** Düzgün variantı seçin:
- əvəzləyicilərin (substitutların) rəqabəti amili qısamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
 - ✓ əvəzləyicilərin (substitutların) rəqabəti amili uzunmüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
 - əvəzləyicilərin (substitutların) rəqabəti amili heç bir proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində vacib deyildir.
 - düzgün variant yoxdur.
 - əvəzləyicilərin (substitutların) rəqabəti amili ortamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
- 166.** Düzgün variantı seçin:
- ✓ elmi-texniki tərəqqi amili konyukturanın və qiymətlərin inkişafı proqnozu üçün daha çox vacibdir
 - elmi-texniki tərəqqi amili uzunmüddətli proqnoz üçün daha çox vacibdir
 - elmi-texniki tərəqqi amili uzun-uznmüddətli proqnoz üçün daha çox vacibdir
 - proqnoz istisna olmaqla hamısı üçün bu amil eyni dərəcədə vacibdir
 - elmi-texniki tərəqqi amili ortamüddətli proqnoz üçün daha çox vacibdir
- 167.** Transmilli sənaye-qrupu nədir?
- bir neçə kompaniyaların maliyyələrinin və istehsallarının birləşməsi;
 - beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının birləşməsi;
 - ✓ transmilli korporasiyaların və transmilli bankların integrasiya edilmiş şəkildə birliyi;
 - düzgün cavab yoxdur;
 - bir neçə sənaye kompaniyalarının və maliyyə müəssisələrinin birləşməsi;
- 168.** Dünya iqtisadiyyatının inkişafındakı aşağıdakı sadalanan tendensiyalardan hansı daha müasir hesab edilir?
- beynəlmilləşmə;
 - integrasiya;
 - transmilliləşmə;
 - düzgün cavab yoxdur;
 - ✓ qloballaşma;
- 169.** Dünya əhalisinin neçə faizi şəhərlərdə yaşayır?
- 15%-i.
 - ✓ 48%-i
 - 77%-i.
 - 92%-i.
 - 29%-i.
- 170.** Dünya əhalisinin neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?
- 15%-i
 - 40%-i.
 - 30%-i.
 - ✓ 90%-i.
 - 50%-i.
- 171.** əhalinin təkrar istehsalı?

- Əhalinin yenidən məskunlaşması.
- Doğum və ölüm nəticəsində əhalinin yeniləşməsi prosesi.
- ✓ Doğum, ölüm və miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi.
- Miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi
- Əhalinin deportasiyası.

172. Demoqrafik partlayış nədir?

- Yüksək səviyyəli miqrasiya
- Təyin edilmiş ərazidə ərazidə imiqrantların say çoxluğu.
- ✓ Təyin edilmiş ərazidə çox yüksək olan əhali artımı
- Təyin edilmiş ərazidə aşağı səviyyəli əhali artımı
- Remiqrasiyanın məhdudlaşması.

173. Demoqrafiya elminin predmetinə öyrənilməsi aid deyil?

- Miqrasiya.
- Yaş strukturu.
- Milli tərkib
- Əhalinin coğrafi yerləşməsi.
- ✓ Militarizasiya.

174. Demoqrafiya elminin konkret obyektı nədir?

- Təbiət.
- ✓ Əhali.
- İnstitusionalizm.
- Plyuralizm.
- Cəmiyyət.

175. Əhali artımının tsiklik nəzəriyyəsinin müəllifi?

- David Rikardo.
- Raul Perebiş.
- ✓ Korrado Cinni.
- Məhbub ul-Həqq.
- Tomas Maltus.

176. T.Maltusun əhali məskunlaşması nəzəriyyəsinə görə artır?

- ✓ Məskunlaşma həndəsi, yaşayış vasitələri ədədi silsilə ilə.
- Məskunlaşma ədədi, ərzaq istehlakı həndəsi silsilə ilə.
- Miqrasiya həndəsi, ərzaq istehsalı ədədi silsilə ilə.
- Ərzaq istehsalı həndəsi, əhali ədədi silsilə ilə.
- Yaşayış vasitələri həndəsi, məskunlaşma ədədi silsilə ilə.

177. Əsrin müqaviləsi layihəsində təxminən nə qədər qaz və qaz kondensatının çıxarılacağı məlumdur?

- 51 mlrd. m³
- 54 mlrd. m³
- 59 mlrd. m³
- 63 mlrd. m³
- ✓ 55 mlrd. m³

178. Milli təsərrüfatların beynəlmilləşməsi ilk növbədə nə ilə bağlı olmuşdur?

- ✓ Beynəlxalq bazarların inkişafı ilə.
- Azad ticarətin inkişafı ilə.
- Gömrük sisteminin sərtləşdirilməsi ilə

- TMK-ların yaranışı ilə.
- Surbanizasiya proseslərinin genişlənməsi ilə.

179. əsrin müqaviləsi layihəsində nə qədər neft çıxarılacığı nəzərdə tutulur və bunun neçə faizi Azərbaycanın payına düşür?

- 630 mln. ton, 51,5%
- 511 mln. ton, 51,5 %
- ✓ 511 mln. ton, 49,5%
- 630 mln. ton, 49,5%
- 530 mln. ton, 50%

180. 1870-1913 cü illərdə dünya ticarətində birinci yeri hansı ölkə tuturdu?

- ✓ İngiltərə
- Misir
- Urquvay
- CAR
- Qazaxıstan

19-20 ci əsrlərdə dünya imperializmində 3 rəqabət mərkəzi yarandı. Bunlar hansı ölkələrdi?

181. 1. ABŞ
2. Yaponiya
3. Yaxın şərq
4. Qərbi Avropa
5. Afrika ölkələri

- 1,5
- 1,2,5
- 1,3,5
- ✓ 1,2,4
- 4,5

182. əsrin müqaviləsi layihəsinə ilkin kapital qoyuluşlarında daha böyük paya sahib şirkətləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur)

- ✓ SOCAR
- ✓ BP-Amoco
- Pennzoil
- ✓ Lukoyl
- TRAO

183. Fritrederçilik prinsipinin mahiyyəti nədir?

- ✓ azad ticarət
- dünya bazarı
- regional bazar
- beynəlxalq ticarət
- rəqabətli bazar

184. Mineral xammalın istehlakı və ehtiyatlarının inkişaf meyllərinə aid edilmir?

- Hər vahid filiz hasilatının tərkibində faydalı komponentlərin payı azalır
- Sənaye kateqoriyalı ehtiyatların artımı onların hasilatının artımını
- İstehlakın artması ehtiyatlardan istifadədə problemləri artırır
- ✓ İstehsalın artması istehlakı artırır
- Sənaye kateqoriyalı ehtiyatların həcmi həndəsi silsilə ilə artır

185. Təbii xammaldan istifadə dinamikasına təsir edən əsas amillərə aid deyildir?

- Maddi istehsalın ümumi həcmnin artması
- ✓ Yeni sənaye sahələrinin yaranması

- Hazır məhsul ixracının artması
- Son məhsul vahidinin xərc strukturunda baş verən dəyişiklər
- ETT nəticəsində xərclərin nisbi səviyyəsinin azalması

186. Dünya ölkələrinin təbii resurslardan istifadədə müşahidə olunmur:

- ✓ Hindistan və Pakistandan resurs ixracı artır
- Qərb ölkələrinin resurs idxalından asılılığı azalır
- İnkişaf etmiş ölkələrdə istehsalın resurs və material tutumu azalır
- Yeni sənaye ölkələrində resursların istifadəsi artır
- Yeni sənaye ölkələrində resurs idxalı artır

187. Dünyanın təbii resurslarından ən çox istifadə edən ölkə hansıdır?

- Hindistan
- ✓ ABŞ
- Yaponiya
- Rusiya
- Çin

188. Təbii resursların istifadədə idxalın ən böyük payı hansı ölkədədir?

- Böyük Britaniya
- Çin
- Hindistan
- ABŞ
- ✓ Yaponiya

189. Düzgün variantı seçin:

- orta müddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- qısamüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- uzunmüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- ✓ proqnozların bütün növlərində müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) nəzərə almaq lazımdır
- konyukturanın inkişafı proqnozları üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar

190. Qlobal inkişaf problemlərinin həlli yollarına belə yanaşma mövcud deyil?

- Texnokratik.
- ✓ İyerarxik.
- Fəlsəfi.
- Eksiztensial.
- Mədəni.

191. Əmək qabiliyyətli əhalinin daha çox üz tutduğu regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur)

- ✓ Cənub-Qərbi Asiya
- ✓ Şimali Amerika
- Cənub-Şərqi Asiya
- ✓ Avropa
- Mərkəzi Afrika

192. Əhalinin təbii artımına görə diqqəti daha çox cəlb edən regionlar: (Düzgün cavabların sayı 1-dən çoxdur)

- Şimali Amerika
- Şimali Avropa

- ✓ Cənub-Şərqi Asiya
- Cənubi Avropa
- ✓ Cənubi Asiya

193. Beynəlxalq statistikada ölkənin iqtisadi güjünü xarakterizə edən ən əsas göstərici:

- ✓ məcmu milli gəlirdir
- dünya ticarətindəki payıdır
- ərazidir
- ölkəyə cəlb olunan investisiyaların həcmidir
- əhalinin sayıdır

194. Böyük yeddiilər qrupuna daxildir:

- ✓ İtaliya
- Finlandiya
- Ukrayna
- Avstraliya
- İsveçrə

195. Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil:

- Fransa
- İsveç
- ABŞ
- Kanada
- ✓ Meksika

196. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
- Azərbaycana investisiya axınları sürətlə artar
- ✓ Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülür
- Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- Azərbaycanın xarici borcları silinə bilər

197. BMT-nin ali orqanlarına aid deyil:

- Baş məclis
- ✓ Beynəlxalq Valyuta Fondu
- Qəyyumluq Şurası
- Beynəlxalq Məhkəmə
- Təhlükəsizlik Şurası

198. İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya proseslərinə hansı amillər xarakterik deyil:

- praktik surətdə inteqrasiya yoxdur
- ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
- Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
- ✓ Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır
- inteqrasiya inkişafın birinci mərhələsindədir

199. Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil?

- Sinqapur
- İndoneziya
- Malayziya
- Tailand
- ✓ ÇXR

- 200.** Dünya üzrə müvafiq olaraq nəqliyyat şəbəkəsinin uzunluğuna, daha sonra sıxlığına görə birinci olan regionların adlarının düzgün verildiyi variantı seçin:
- Avstraliya, Avropa
 - Afrika, Asiya
 - Cənubi Amerika, Avropa
 - ✓ Şimali Amerika, Avropa
 - Avropa, Asiya
- 201.** Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir?
- Avropa İttifaqı və MDB
 - Yaponiya və Avstraliya
 - Çin, Rusiya və Yaponiya
 - ✓ ABŞ, Yaponiya və Avropa İttifaqı
 - ABŞ və Latin Amerikası
- 202.** Ümumi nəqliyyat şəbəkəsi uzunluğunun 80%-ə qədəri, cəmi yükdaşıma dövriyyəsinin 70%-i (dəyər göstəricisi ilə 80%-i) sərnəşin daşınmasının daha çox hissəsi hansı ölkələrin payına düşür?
- PSÖ
 - YSÖ
 - Neft-dollar ölkələri
 - ✓ İEO
 - İEOÖ
- 203.** NAFTA hansı ölkələri birləşdirir və neçənci ildə yaranıb?
- ABŞ, Meksika, Panama; 1992
 - ABŞ, Kanada, Qrenlandiya; 1994
 - ✓ ABŞ, Kanada, Meksika; 1992
 - ABŞ, Kanada, Meksika; 1996
 - ABŞ, Panama, Kuba; 1993
- 204.** 1957-ci ildə yaradılmış bu birlik 1994-cü ildən Avropa ittifaqı adlandırılmışdır. Bu hansı birlikdir?
- Avropa təhlükəsizlik və əməkdaşlıq birliyi
 - ✓ Avropa iqtisadi birliyi
 - Avropa Atom enerjisi birliyi
 - Avropa Mərkəzi Bankı
 - Avropa kömür və polad birliyi
- 205.** 1951-ci ilin aprel ayında yaradılmış Avropa Kömür və Polad Birliyinə daxil olan ölkələri seç:(Düzgün cavabların sayı 1-dən çoxdur)
- ✓ Almaniya
 - Polşa
 - Rumıniya
 - ✓ Niderland
 - ✓ Belçika
- 206.** Avtarkiya nədir?
- Xarici dünya ilə azad və qarşılıqlı iqtisadi əlaqədə qurma.
 - İnkişaf etməkdə olan ölkələrin məcmu iqtisadiyyatı.
 - Keçid iqtisadiyyatı ölkələrinin məcmu iqtisadiyyatı.
 - ✓ Öz resurslarına istinadən iqtisadiyyat qurma üsulu.
 - İnkişaf etmiş ölkələrin məcmu iqtisadiyyatı.
- 207.** Dünya iqtisadiyyatı fənni öyrənir?

- Müəssisələr iqtisadiyyatını.
- Koorporativ iqtisadiyyat.
- ✓ Qlobal iqtisadiyyatı
- Bazar iqtisadiyyatını
- Milli iqtisadiyyatı.

208. Ekoloji pessimizm tərəfdarı?

- Bell.
- Toffler.
- Judenelə
- ✓ Medouz.
- Kan.

209. Yer kürəsi resurslarının fiziki məhdudluğu ilə bağlı missiyalı beynəlxalq təsisat?

- Berlin Klubu.
- Londonklubu.
- Paris klubu.
- ✓ Roma Klubu.
- Tokio klubu.

210. Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir?

- Neft
- ✓ Kömür
- Uran
- Hidroenergetika
- Qaz

211. Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır?

- Ərzaq
- Texnologiya
- ✓ Xammal və enerji daşıyıcıları
- Yüngül sənaye məhsulları
- Xarici kapital

212. Təbii resursların ölkələr arası bölgüsü xüsusiyyətlərinə aşağıdakılardan yalnız biri aiddir:

- ✓ Təbii resurslar ölkələr arasında bərabər bölünür
- İnkişaf etmiş ölkələr daha böyük ehtiyatlara malikdirlər
- Ehtiyatlar ölkələr arasında olduqca qeyri-bərabər bölünmüşdür
- Heç bir ölkə zəruri həcmdə və sayda ehtiyatlara malik deyildir
- Yalnız 20-25% ölkə beş faizdən artıq dünya ehtiyatlarına malikdir

213. Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir?

- maliyyə nazirliyi;
- mərkəzi bank;
- ordu;
- düzgün cavab yoxdur;
- ✓ transmilli korporasiya;

214. Proqnozların aşağıda sadalanan növlərindən hansı üçün işlənilmə prosesində dövrü təkrar istehsal amilinin uçuotu həlledici rol oynayır?

- konyuktura
- ✓ uzunmüddətli
- uzun- uzunmüddətli
- bütün yuxarıda sadalananlar

- ortamüddətli

215. Hansılar dünyanın ən çox qloballaşmış 20 ölkəsi sıralarına daxil deyillər?

- Malaziya.
- Böyük britaniya.
- ABŞ.
- Yeni Zelandiya.
- ✓ Hindistan.

216. Hansılar Qloballaşma indeksinin hesablamasında əsas götürülmür?

- Xarici birbaşa və portfel investisiyalar.
- Telefon trafikinin həcmi
- Şəxsi pul köçürmələri
- ✓ Militarizasiyanın səviyyəsi.
- Beynəlxalq turizmin həcmi.

217. Meşə ehtiyatlarının əsas qiymətləndirmə parametrlərinə aid deyildir:

- Meşə sahəsinin həcmi
- Meşənin oduncaq ehtiyatları
- Hər kvadrat metrə ağacların sayı
- ✓ Meşələrin bərpası əmsalı
- Meşənin sıxlığı

218. Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması amili kimi baxılmaz?

- Suya qənaət edən texnologiyaların tətbiqi
- ✓ İstehsalın azaldılması
- Su nəqlinin itkilərin azaldılması
- Məişətdə sudan istifadədə qeyri rəşionallığın ləğvi
- Su təhcizatının dövryyəsi sisteminin tətbiqi

219. Dünyanın su ehtiyatları əsas istehlakçıları kimlərdir?

- ✓ Kənd təsərrüfatı istehsalı
- Kommunal xidmətlər
- Ev təsərrüfatları
- TMK-lar
- Sənaye istehsalı

220. Torpaq ehtiyatlarının ən çox emal olunduğu ölkə aşağıdakılardan hansıdır?

- Rusiya
- ✓ Hindistan
- Misir
- Avstraliya
- ABŞ

221. Metal filizin ən böyük ehtiyatları hansı ölkələrdədir?

- Avstraliya
- Rusiya
- ABŞ
- ✓ Braziliya
- Kanada

222. ən böyük qaz ehtiyatları yerləşir?

- ✓ Rusiya
- Çin
- İran
- Türkmənistan
- ABŞ

223. Neft ehtiyatlarının ən böyük həcmi hansı ölkədədir?

- ABŞ
- İran
- ✓ Səudiyyə Ərəbistanı
- Birləşmiş Ərəb Əmirlikləri
- Rusiya

224. Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur?

- müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən dövlət mərkəzi banklarının;
- müxtəlif ölkələrin iqtisadi inkişafının qarşılıqlı fəaliyyət göstərən nazirliklərinin;
- ✓ müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən milli bizneslərinin;
- düzgün cavab yoxdur;
- müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən hökumətlərinin;

225. Qlobal problemlərin əlamətlərinə aid deyil?

- Onlar təxirəsalınmazdırlar və gələcək nəsillərə ötürülməsi yolverilməzdir.
- Problemlərin həlli bəşəriyyətin səylərinin birləşdirilməsini tələb edir.
- Onlar ümumi xarakter daşıyır və bütün ölkələri əhatə edirlər.
- ✓ Hamısı aiddir.
- Onların yaranışı və inkişafı qarşılıqlı əlaqəlidir.

226. Dünya neft ehtiyatları zaman ötdükcə?

- Sürətlə azalır
- Azalır
- ✓ Artır
- Sabit qalır
- Stabil artır

227. Mineral yanacaq ehtiyatlarının əsas hissəsi aşağıdakılardan hansıdır?

- Neft ehtiyatlarıdır
- ✓ Kömür ehtiyatlarıdır
- Ağac ehtiyatlarıdır
- Kimyəvi ehtiyatlarıdır
- Qaz ehtiyatlarıdır

228. Dünyanın mineral yanacaq ehtiyatı kifayət edəcəkdir?

- 100 il
- 50 il
- ✓ 1000 il
- 2000 il
- 200 il

229. Təbii-xammal ehtiyatları aşağıdakılardan hansıdır?

- Mineral ehtiyatlardır
- ✓ Enerji ehtiyatlarıdır
- Enerji daşıyıcılarıdır
- Qeyri-metal filizləridir

- Metal filizləridir

230. Təbii resurslar iqtisadi inkişafın:

- ✓ Mütləq şərtidir
- Arzu olunan şərtidir
- Səmərəliliyi yüksəldən şərtidir
- Sürətləndirən şərtidir
- Zəruri şərtidir

231. Təbii resurs potensialına aid deyildir?

- ✓ Maliyyə resursları
- Faydalı qazıntılar
- İqlim resursları
- Rekreatsiya resursları
- Mineral resursalar

232. İqtisadi resurslara aid deyildir?

- Bioloji resurslar
- İstehsal faktorları
- Əmək resursları
- ✓ İnformasiya resursları
- Kapital resursları

233. Təbii resurslara aid deyildir?

- Enerji resursları
- Su resursları
- ✓ Hava resursları
- Meşə resursları
- Torpaq resursları

234. Dünya iqtisadiyyatının resurs potensialına aid deyildir?

- İqtisadi resurslar
- Elmi resurslar
- Təbii resurslar
- ✓ Dünya bazarı
- Sahibkar resursları

235. ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- Güclü hərbi-sənaye kompleksi
- Güclü hakimiyyət
- Daxili məcmu məhsulun həcmi
- ✓ Daxili bazarın miqyası və elmi-texniki potensial
- Qlobal milli maraqların mövcudluğu

236. BMT-nin təbiəti mühafizə proqramı?

- ✓ UNEP.
- YUNİDO.
- UNCHR.
- UNODC
- YUNESKO.

237. Davamlı inkişaf konsepsiyasının prioritetlərindən birinə görə?

- Gələcək nəsillər əlavə ödənişlər aparmırlar.
- İqtisadiyyat bazar sistemi ilə irəliləyir.
- Bazar iqtisadiyyatı təkmilləşir.
- İstehlak mallarının çişidi yaxşılaşır.
- ✓ Gələcək nəsillərə əlavə xərclər qalmır.

238. Ekoloji iqtisadiyyat əsaslanır?

- ETT-nin inkişafı və ətraf mühitin qorunmasına.
- Bazar iqtisadiyyatını genişlənməsinə.
- ✓ İqtisadiyyatın ekoloji məhdudlaşmalarla inkişafına.
- Avtarkiya iqtisadiyyatına.
- Ekologianın qorunmasına.

239. Qlobal ekoloji problemin kəskinləşmə səbəbləri sırasına daxil deyil?

- Okean və dənizlərdə gəmilərin qəzaya uğraması
- Kanalizasiya və çirkab suların yetərinə təmizlənməməsi.
- Sənaye müəssisələri və radioloji stansiyalar
- Tufan və daşqınlar.
- ✓ Avtomagistallarda avtomobil qəzaları

240. əsas qlobal ekoloji problem deyil?

- Təbii ehtiyatların tükənməsi təhlükəsi.
- Təbii mühitin mühafizəsinin pozulması.
- Əhəlinin yaşayış vasitələri ilə təmin olunmasının pisləşməsi
- ✓ Suburbanizasiyanın genişlənməsi.
- Ətraf mühitin çirklənməsi.

241. Quru səthini dağdan bütün təbii proseslərin məcmusu?

- Antropogen fəaliyyət.
- Rekultivasiya.
- ✓ Eroziya.
- Ekologiya.
- Sunami.

242. Troposferi, bütün hidrosfer və litosferin yuxarı hissənin əhatə edən sfera?

- ✓ Ekosfera.
- Neosfera.
- Atmosfera
- İonosfera.
- Biosfera

243. XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

- ✓ Xidmət sferasının sürətli inkişafı
- Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
- Hasilat sahələrinin sürətli inkişafı
- Maddi istehsal sferasının inkişafı

244. Yığının motivlərinə aid edilmir?

- qiymətlərdəki dəyişmələr
- dövlət büdcəsinin saldosunun xarakteri
- vergi yükünün səviyyəsi
- ✓ ixracın həcmi

- inkişaf dövrünün həlqələri uçot dərəcələrinin dinamikası

245. Yığımın motivlərinə aid edilmir?

- insanların zamana münasibətdə istehlakının bərabərləşdirməyə çalışması
- ev təsərrüfatlarının maddi vəziyyəti
- dövlətin sosial təminat siyasəti
- ✓ təbii – iqlim dəyişkənliyi
- demoqrafik inkişafın xüsusiyyətləri

246. Xarici iqtisadi proqnozun alternativ (polivariant) xarakteri nədən ibarətdir?

- onun işlənilməsi prosesində istifadə edilən müxtəlif metodlar
- ✓ istənilən şəkildə əvvəlcədən görmənin öz təbiətinə görə proqnoz qiymətləndirmələrin ehtimal xarakteri
- müxtəlif növ proqnozlar
- düzgün cavab yoxdur
- proqnozlaşdırma prosesində işləyən tərəfindən qarşıya qoyulan müxtəlif məqsədlər

247. Təhlil və proqnozlaşdırma obyektini kimi müasir dünya bazarının hansı xüsusiyyətləri proqnozlaşdırma işləmələrinin etibarlılığı zəruri keyfiyyətinin təmin edilməsi mövqeyindən vacib hesab edilir?

- ✓ iqtisadi, siyasi və sosial xarakterli formalaşmadakı ziddiyətli amillərin geniş dairəsinin təsiri altında inkişaf edən onun mürəkkəb iyerarxik şəkildə təşkil edilmiş strukturu
- inkişafın yüksək dinamikliyi
- bu və ya digər firmaların – dünya ticarət iştirakçılarının çox hallarda subyektiv və hətta məqsədlə təmayülü, konkret olaraq, sif
- kommersiya maraqlarını güdən işguzar dairə nümayəndələrinin müxtəlif növ rəylərinin, mühakimələrinin və proqnoz qiymətləndirmələrinin daimi mövcudluğu
- xüsusilə açıq şəkildə nəşr edilməyən, yaxud çətin başa düşülən, daha çox isə praktik istifadə üçün çətin formada təqdim edilən dünya qiymətlərinin ehtimal edilən dinamikasına dair proqnoz informasiyasının xeyli hissəsi
- heç də həmişə kifayət qədər etibarlı olmayan geniş statistik informasiyanın mövcudluğu

248. Qloballaşmanın hərəkətverici gücləri hesab olunmur?

- ETT-nin yeni dalğası;
- İnternetin genişlənməsi;
- Qlobal problemlərin çoxalması
- ✓ Millitarizasiyanın güclənməsi.
- TMK-lərin fəaliyyəti;

249. İntegrasiya prosesinin klassik təsnifatını hansı alim vermişdir?

- C.Mill
- D.Rikardo
- ✓ B.Balaşi
- R.Şuman
- K.Marks

250. Qloballaşmanın hərəkətverici amilləri hansılardır?

- ✓ İstehsalın delokallaşması.
- İqtisadi böhranlar.
- Mühəribələr və təbii fəlakətlər.
- Deintegrasiya meyilləri.
- Tədavül sferasının genişlənməsi.

251. Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandır və neçə faizi Azərbaycanlılardır?

- ✓ 21000 insan, 4000 nəfər – 80 %
- 30000 insan, 4200 nəfər – 56 %
- 31000 insan, 3000 nəfər – 90 %
- 33000 insan, 5000 nəfər – 80 %

- 25000 insan, 3600 nəfər – 75 %

252. Təsərrüfat həyatının tarixi beynəlmilləlləşməsi hansı sferada baş vermişdir?

- İstehsal.
- İstehlak.
- ✓ Mübadilə.
- Kooperasiya.
- Tədavül.

253. Yığım və kapital qoyuluşunun dəyişməsinə təsir edir?

- mövcud və gələcəkdəki istehlakın həcmi (Fişer)
- makroiqtisadi qeyri stabillik
- “Həyat dövrü” konsepsiyası(F.Modilyani)
- ✓ əhalinin artım sürəti
- gəlirin dinamikası

254. Dünya iqtisadiyyatında yığımın səviyyəsinə təsir etmir?

- Yığım normaları
- Ev təsərrüfatlarının yığımı
- Müəssisə və dövlətin yığımı
- ✓ Dövlət büdcəsinin həcmi
- Qənaətin səviyyəsi

255. Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir?

- İqtisadi artımın sürəti
- Əmək məhsuldarlığı
- ✓ Neft istehsalının həcmi
- İstehsalın kapital tutumu
- İqtisadi artımın səviyyəsi

256. Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir?

- ✓ Tədiyyə balansının müsbət saldosu
- Qeyri-istehsal fondlarının artımı
- Material ehtiyatlarının artımı
- İqtisadi artımın sürəti
- İstehsal fondlarının artımı

257. Qloballaşma hansı prosesdir?

- Mülkiyyət münasibətlərinin təkmilləşməsi prosesi.
- Hərbi blokların integrasiyası prosesi.
- ✓ Ümumdünya siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı integrasiya və unifikasiya prosesi.
- Regional ittifaqların dezintegrasiyası prosesi.
- Meqopolislərin urbanizasiyasının genişlənməsi prosesi.

258. Son onilliklər dövründə dünya idxalının əmtəə strukturundakı hazır məhsulun payı nə qədər idi (%-lə):

- 10%-dən az;
- 40-50%;
- ✓ təqribən 70%;
- 80%-dən çox
- 20-30%;

259. Dünya iqtisadiyyatı (dünya təsərrüfatı) – növbətilərdən hansının toplusudur?

- ✓ milli təsərrüfatların və dünya ölkələrinin dövlətlərarası strukturunun və onların iqtisadi qarşılıqlı əlaqələrinin;
- düzgün cavab yoxdur;
- dünya ölkələrinin dövlət büdcələrinin;
- dünya ölkələri əhalisinin və ərazisinin;
- dünya ölkələrinin kənd təsərrüfatı, sənaye, kommersiya və maliyyə strukturlarının;

260. Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir?

- ✓ EHM və elektronika bazarı
- yarımkeçiricilər bazarı
- rabitə vasitələri avadanlıqlarının bazarı
- Avtomobillər bazarı
- məişət texnikası bazarı

261. XXI əsrdə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir?

- təqribən 500;
- ✓ təqribən 80000;
- 120000-dən çox;
- düzgün cavab yoxdur;
- təqribən 10000;

262. Bu kəmərin çəkilişinə dair deklarasiya 1998-ci ilin oktyabrında Ankarada 3 dövlət arasında imzalanmışdır. Bu hansı kəmərdir?

- Bakı-Novorossiysk
- Şimal axını
- ✓ Bakı-Tbilisi-Ceyhan
- Bakı – Ərzurum
- Nabukko

263. Milli biznes aşağıdakılardan hansıların toplusudur?

- verilmiş ölkənin iri biznesmenlərinin;
- verilmiş ölkənin xırda biznesmenlərinin;
- verilmiş ölkənin dövlət iqtisadi müəssisələrinin;
- düzgün cavab yoxdur;
- ✓ verilmiş ölkənin təsərrüfat subyektlərinin;

264. Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

- Yeni texnologiya və bilikləri əldə etmək imkanı
- ✓ İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
- Xammal və enerji bazarlarının əldə edilməsi
- Dünyanın yenidən bölüşdürülməsi
- Ölkələr arasında təsir dairələrinin bölgüsü

265. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- Təkrar ixracın həcmi
- Daxili məcmu məhsul
- ✓ Xarici ticarət kvotası
- Təkrar idxalın həcmi
- Məcmu milli məhsul

266. Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
- İnkişaf etməkdə olan ölkələr və ərazilər
- İnkişaf etməkdə olan ölkələr

- Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
- ✓ Sosialist ölkələri

267. Hansı ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi getdikcə azalır:

- Braziliya
- Çexiya
- Azərbaycan
- İtaliya
- ✓ Efiopiya

268. Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir:

- Hindistan
- ✓ Çad
- Braziliya
- ABŞ
- Malaziya

269. Alternativ enerji növünə aiddir?

- Hidroenerji.
- Torf.
- Yanar şistlər.
- ✓ Külək enerjisi.
- Nüvə enerjisi.

270. Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna uyğunluqlarına müvafiq inkişaf edir:

- İnkişaf hakimiyyətin siyası və iqtisadi qərarları əsasında baş vermir
- ✓ Bu tələbata uyğun formalaşan sistemdir
- İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
- Bu təklifə uyğun formalaşan sistemdir
- Qloballaşma şəraitində baş vermir

271. Xammal və enerjidaşıyıcıları probleminin həll edilməsi yollarından biri?

- BMT-nin səlahiyyətlərinin artırılması
- ÜTT üzvlərinin sayının artırılması
- ✓ ETT-nin sürətləndirilməsi.
- NATO-nun genişləndirilməsi
- TMK-ların ləğvi.

272. Daha çox mineral xammal idxal edən ölkə?

- Hindistan.
- ABŞ.
- Rusiya.
- ✓ Yaponiya.
- Çin.

273. Bərpaolunmayan enerji mənbələri?

- Su enerjisi.
- Günəş enerjisi.
- ✓ Karbohidrogenlər.
- Heç biri.
- Külək enerjisi.

274. Dünya iqtisadiyyatında ən çox xüsusi çəkiyə malik enerjidaşıyıcısı?

- Biokütlə.
- Kondensat.
- Daş gömür
- Təbii qaz.
- ✓ Neft

275. Hansılar OPEK üzvü deyildir?

- Venesuela.
- İndoneziya.
- Qətər.
- Birləşmiş Ərəb Əmirlikləri
- ✓ Bəhreyn

276. Enerji resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsini reallaşdıran istehsal və xidmət sahələri məcmusu?

- İstilik Elektrik Stansiyası.
- Atom Elektrik Stansiyası.
- Yanacaq sənayesi.
- Elektroenergetika.
- ✓ Yanacaq-Energetika Kompleksi.

277. Dünyanın ÜDM-da MDB:

- ✓ MDB çərçivəsi daxilində qarşılıqlı əməkdaşlığın potensial imkanlarının həyata keçirilməsi;
- düzgün cavab yoxdur;
- MDB ölkələri iqtisadiyyatının natamam inkişafı;
- dünyanın bütün digər ölkələrinin yüksək inkişaf qabiliyyəti;
- statistik məlumatların qeyri-dəqiqliyi;

278. Qloballaşma anlayışının elmi ədəbiyyatlarda ilk dəfə gətirmişdir?

- ✓ Teodar Levitt.
- Vasiliy Leyontiyev.
- Adam Smit.
- Karl Marks.
- Denis Medouz.

279. Dünya iqtisadiyyatında yığımın təyinatına aid deyildir?

- Yığım əldə olunan qazanc ilə xərclərin fərqi
- ✓ Yığım tədiyyə balansının xüsusi sətridir
- Yığım kapital qoyuluşunun bazasıdır
- Yığım ölkələrin valyuta kurslarına təsir edən parametrdir
- Yığım cari daxilolmalarla ödəmələrin fərqi

280. Dünya ticarətində əlvan və qara metallar arasındakı mühüm fərqlər sizcə nədə özünü büruzə verir?

- Bazarın inhisarlaşması dərəcəsinə
- qiymət əmələgəlmə prinsipinə
- ✓ tədarüklərin coğrafiyasına
- ticarətdəki idxalın «könüllü məhdudiyyətlərinin» geniş tətbiqinə
- düzgün cavab yoxdur

281. Bu şirkət əsrin müqaviləsi layihəsinə sonradan qoşulmuşdur, Səudiyyə ərəbistanını təmsil edir. Bu hansı şirkətdir?

- «İtochu»
- «Pennzoil»
- «Exxon»

- ✓ «Delta-Nimir»
- «Ramco»

282. İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir:

- İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya konsepsiyasında ifadə edilmişdir
- Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici ,qeyri əlverişli təsirlərdən müdafiəsini ehtiva edir
- ✓ İqtisadi təhlükəsizlik, aşağı inflyasiya, işsizlik,yüksək əmək haqqı və iqtisadi artım deməkdir
- Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır
- Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva edirki, bu başqa ölkələrin maraqlarına bilərəkdən zərər vurmur

283. Qloballaşmanın milli təsərrüfatlara təsirlərindən biri səhvdir?

- Ölkələrin müxtəlif səviyyələrdə iqtisadi inkişafı
- İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
- ✓ İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər
- Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri bərabərləşir
- Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır

284. Hansı ölkə daha çox təbii qaz ehtiyatlarına malikdir?

- ABŞ.
- İran.
- Çin.
- Qətər.
- ✓ Rusiya.

285. Hansı ölkə daha çox neft ehtiyatlarına malikdir?

- Küveyt.
- ABŞ
- ✓ Səudiyyə Ərəbistanı
- Venesuela
- İran

286. Enerjidaşıyıcıları na aid deyil?

- Neft.
- Uran filizi.
- ✓ Maqnezium.
- Təbii qaz.
- Yanar şistlər

287. Regional iqtisadi inteqrasiya nədir?

- Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
- ✓ İnteqrasiya xarici ticarət dövryyəsinə genişləndirməyin əsas vasitəsidir
- İnteqrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
- İnteqrasiya resurs çatışmazlığının həlli vasitəsidir
- İnteqrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədlərini genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir

288. Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil:

- sənayecə inkişaf etmiş ölkələrin
- keçid iqtisadiyyatlı ölkələrin
- yeni sənaye ölkələrinin
- ✓ dördüncü dünya ölkələrinin
- inkişaf etməkdə olan ölkələrin

289. BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əsas funksiyalarına daxil deyil?

- Aclıqın ləğvi;
- Ərzaq, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün yaxşılaşdırılması;
- Kənd təsərrüfatı rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərmə
- ✓ Regional ərzaq təhlükəsizliyi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi.
- Qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;

290. Müasir dünya iqtisadiyyatında:

- Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
- Regional qruplaşmalar dağılır
- Ölkələrin sabit birlikləri mövcuddur
- Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir
- ✓ Lider ölkələr dəyişilir

291. 2-ci Dünya müharibəsindən sonra XX əsrin 70-ci illərində dünya iqtisadiyyatı bütövlükdə:

- ✓ Davamlı vəziyyətdə idi
- Dinamik inkişafda idi
- Qeyri-sabit vəziyyətdə idi
- Milli sistemlərin dağılması ilə müşayiət edilirdi
- Tənəzzül keçirirdi

292. Aşağıdakılardan hansı məntiqi ardıcılığı pozur?

- İnhisar
- ✓ Təkmil rəqabət
- Gəlirin maksimumlaşdırılması
- İnzibati yolla müəyyənləşdirilən qiymətlər
- Oliqapoliya

293. Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir?

- ✓ Alıcıların zövq müxtəlifliyi
- Rəqabətin nizamlanması
- məhsulların differensiasiyalıqı
- “rəqib” məhsulların çoxsaylı satıcıları
- Bazara girişin sərbəstliyi

294. Beynəlxalq ticarətdə qiymətyaradıcı əsas faktorlara aid edilmir?

- ümumi iqtisadi faktorlar
- ✓ coğrafi iqtisadi faktorlar
- seçilmiş iqtisadi faktorlar
- xüsusi iqtisadi faktorlar
- konkret iqtisadi faktorlar

295. Dünya bazarı qiymətlərinin əsas funksiyaları hesab edilmir?

- Tarazlaşdırıcı funksiyası
- Faktorların bölüşdürücüsü funksiyası
- Stabiləşdirici funksiya
- ✓ Genişləndirici funksiyası
- İnformasiya daşıyıcısı funksiyası

296. Bazarların segmentləşdirilməsi əlamətləri hesab edilmir?

- coğrafi
- psixoxrafik

- davranış
- ✓ tarixi
- demoqrafik

297. Bazarların seqmentləşdirilməsi meyarlarına aid deyildir?

- istehsalçıların alıcılara olan tələbi
- satıcıların xidmətin təşkilinə olan tələbi
- bazarda qiymətlərin səviyyəsi
- ✓ istehlakçıların məhsula olan tələbləri
- menecerlərin bazar infrastrukturuna olan tələbi

298. Bazarın əsas növlərinə aiddir:

- ✓ İntellektual məhsullar bazarı
- Mürəkkəb məhsullar bazarı
- Texniki məhsullar bazarı
- Ənənəvi məhsullar bazarı
- Sadə məhsullar bazarı

299. Müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin əsas istehlak mallarının alışı üzrə təyinat edilən müqabil nisbəti?

- İstehlak qiymətləri indeksi
- İnsan inkişafı indeksi.
- ✓ Alıcılıq Qabiliyyəti Paritet.
- Valyuta məzənnəsi.
- b) Minimum istehlak büdcəsi.

300. Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişilməsini xarakterizə edən əmsal?

- ✓ İstehlak qiymətləri indeksi
- Cinni əmsalı..
- İnsan kapitalı indeksi.
- Heçbiri.
- Qloballaşma indeksi

301. İnsanın, ailənin əsas fizioloji və sosial tələblərini ödəmək üçün istehlak malları və xidmətlər çeşidinin alınması xərcləri?

- ✓ Minimum istehlak büdcəsi
- Paritet İstehlak Qabiliyyəti.
- Minimum istehlak səbəti.
- Yaşayış minimumu.
- İstehlak qiymətləri indeksi.

302. Kritik aclıq vəziyyəti neçə kilokalori enerji ekvivalentində ərzaq qəbulunda baş verir?

- 50.
- 850.
- ✓ 1000.
- 4500.
- 500.

303. əsrin müqaviləsi layihəsində uyğun olaraq çıxarılacaq neft və qazın miqdarının düzgün verildiyi variantı seçin:

- ✓ neft – 511 mln. ton, qaz – 55 mlrd. m3
- neft – 770 mln. ton, qaz – 32 mlrd. m3
- neft – 226 mln. ton, qaz – 46 mlrd. m3
- neft – 573 mln. ton, qaz – 74 mlrd. m3
- neft – 630 mln. ton, qaz – 54 mlrd. m3

- 304.** İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün elmi əsaslandırılmalara görə gün ərzində neçə kilokalori enerji ekvivalentində ərzaq qəbul etməlidir?
- 300.
 - ✓ 2600.
 - 5900
 - 11100.
 - 1100
- 305.** Bazarın əsas növlərinə aid deyildir:
- Əmtəə və xidmətlər bazarı
 - Maliyyə bazarları
 - İşçi qüvvəsi bazarı
 - ✓ Dünya bazarı
 - İstehsal faktorları bazarı
- 306.** Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir?
- Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
 - Ərazi əlamətlərinə görə
 - İnhisarçılıq səviyyəsinə görə
 - ✓ Qiymətlərin səviyyəsinə görə
 - Əmtəə qruplarına görə
- 307.** Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir:
- Marjinal təhlil
 - İqtisadi rasionallıq
 - Defisitlik problemi
 - ✓ Qazancın zəruriliyi
 - Alternativ seçimin xərcləri
- 308.** Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir:
- ✓ Rəqabət şəraiti
 - Təbii şəraitin müxtəlifliyi
 - İdaxal və ixracın inkişafı
 - Beynəlxalq iqtisadi əlaqələr
 - Əhalinin artımı
- 309.** Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir?
- İstehsalçı və ictəhlakçılar
 - Qiymətlər
 - Tələb və təklif
 - ✓ İnhisarlar
 - İqtisadi xüsusiləşmə
- 310.** Dünya Bankı nın yoxsulluq təyinatı - gün ərzində 1 adam üzrə yaşayış üçün zəruri olan vəsait həcmi?
- 1\$.
 - 3\$.
 - 10\$.
 - 50\$.
 - ✓ 2\$.
- 311.** Nisbi aclıq?
- Orqanizmin həyatının saxlanılması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması

- Orqanizmin həyatının saxlanılması üçün normaya uyğun qida ehtiyatı.
- Qidanın çatışmamazlığının minimal həddi.
- Hecbiri.
- ✓ Orqanizmin aktiv fəaliyyətini saxlamaq üçün xroniki olaraq zəruri vitaminləri çatışmayan ərzaq məhsulları ilə qidalanma.

312. Qlobal məhsul nədir?

- ✓ ümumi xüsusiyyətlərə malik standartlaşdırılmış məhsul
- belə məhsul mövcud deyil
- heç biri
- hamısı
- sosial məhsul

313. Dünyanın maliyyə mərkəzləri nədir?

- ✓ quruluşundan və sərmayesindən birdən çox ölkənin faydalandığı quruluş
- iqtisadi birlik
- heç biri
- ikisidə
- maliyyə korporasiyaları

314. Amerika şirkətləri dünyada ETT istiqamətində də birinci yerdə dayanırlar:

- maşınqayırma, toxuculuq, rabitə vasitələri istehsalı
- ✓ təyyarə və kosmik aparatlar, güclü kompüterlər istehsalı və onların proqramla təmin edilməsi, yarımkeçiricilər istehsalı, lazer texnikası istehsalı, rabitə vasitələri, biotexnologiya istehsalı
- hamısı
- heç biri
- energetika, texnologiyanın inkişafı ilə

315. İnkişaf etmiş ölkələrdə maşınqayırma sahəsi məhsul satışının neçə faizi ABŞ-ın payına düşür?

- 25%
- ✓ 40%
- 23%
- 12%
- 15%

316. 1938-ci ildə ABŞ-da hansı qəbul edilmişdir?

- Amerika fərdiyyəçilik
- ✓ Ədalətli əmək şəraiti haqqında qanun
- Yeni kurs
- Ruzveltin yeni kursu
- heç biri

317. ABŞ-da bütün sənaye müəssisələri birlikləri neçə qrupa bölünürdü?

- ✓ 17
- heç biri
- 15
- 10
- 5

318. ABŞ-da Yeni kursun nəzəri əsasını kimin təlimi təşkil edir?

- heç biri
- ✓ Con Meynard Keynsin
- A.Enşteyn

- A.Smit
- Marşall

319. İqtisadi artımın hərəkətverici qüvvəsi maşınlar deyil,insanlardır aşağıdakılardan hansı alimin ideyasıdır?
(Sürət 26.05.2014 11:51:27)

- ✓ K.Mark
- Voltren
- Kant
- Didro
- Russom

320. əhali artımının məhdudlaşdırılması siyasəti hər şeydən əvvəl çərçivəsində həyata keçirilir.
(Sürət 26.05.2014 11:51:20)

- əhalinin artımının planlaşdırılması
- ✓ ailənin planlaşdırılması
- düzgün cavab yoxdur
- həm əhalinin artımının planlaşdırılması,həm də əhalinin yaşayış yeri
- əhalinin yaşayış yeri

321. əhalinin iki dəfə artması zamanı yaranan orta artım necə il müddətində baş verir? (Sürət 26.05.2014 11:51:12)

- 55
- 75
- 25
- 100
- ✓ 50

322. Hazırda Yaponiya dünya sənaye məhsulunun neçə faizini istehsal edir?

- 40%
- 30%
- ✓ 12 %
- 10%
- 20%

323. Yaponiyada 70-80-ci və 90-cı illərdən sonrakı dövr necə səciyyələnir?

- ✓ iqtisadi inkişafın ikinci və üçüncü dövr kimi
- istiqlalçılıq
- heç biri
- ikisidə
- müstəqillik

324. 50-60-cı illər Yaponiya nə fabrikinə çevrilmişdir?

- ipəkçilik fabrikinə
- heç biri
- incəsənət fabrikinə
- ✓ xarici xammalın emalı fabrikinə
- toxuculuq fabrikinə

325. 1950-ci ildə Detroyt bankının müdiri Docun zamanətinə əsasən nə həyata keçirilmişdir?

- hamısı
- ✓ radikal büdcə islahatı
- kapital qoyuluşu
- borcların silinməsi

- heç biri

326. Yaponiyada torpaq mülkiyyəti yenidən bölüşdürüldükdə hansı təbəqə formalaşmışdı?

- sahibkar
- heç biri
- ✓ azad xırda fermer
- feodal
- kəndli

327. Konstitusiyaya görə beynəlxalq münaqişələrin həllində nə xüsusi bənd kimi əks olunurdu?

- əraziləri paylaşmaq, münaqişə yaratmamaq
- əraziləri paylaşmaq
- ✓ müharibələrə əl atmamaq, xaricə silahlı qüvvələr göndərməmək
- münaqişə yaratmamaq
- heç biri

328. Yaponiyanın iqtisadi inkişafında şərti olaraq neçə mərhələ ayırmaq olar?

- 8
- heç biri
- 10
- 5
- ✓ 3

329. Yaponiyada uyğun olaraq ÜDM-un neçə faizi kənd təsərrüfatının, sənayenin, xidmət sahələrin payına düşür?

- 10%, 20%, 30%
- 30%, 50%, 70%
- ✓ 2%, 36%, 62%
- 5%, 10%, 15%
- 20%, 10%, 30%

330. XII əsrin axırlarından XIX əsrin ortalarına qədər Yaponiyada nə mövcud idi?

- ✓ hərbi-feodal hakimiyyətçilik
- feodalizm
- heç biri
- hamısı
- müstəmləkəçilik

331. Nə istehsal amillərindən daha optimal istifadə edilməsinə zəmin yaradır?

- incəsənət
- ✓ dünya bazarı
- mədəniyyət
- texnologiya
- iqtisadiyyat

332. Texniki çevriliş harada köklü dəyişikliklər yaradırdı?

- texnologiyada
- mədəniyyətdə
- incəsənətdə
- iqtisadiyyatda
- ✓ təsərrüfatlarda

333. XVI əsrdə Avropada qızıl ehtiyatı təqribən nə qədər olmuşdu?

- ✓ 550 tondan - 1192 tona
- 700-800 ton
- heç biri
- 200-500 ton
- 500- 700 ton

334. XIV əsrdə İtaliyanın şimalında hansı şəhərlər sənaye və ticarət mərkəzinə çevrilmişdi?

- ✓ Venesiya, Genuya, Florensiya
- Genuya
- Florensiya
- heç biri
- Venesiya

335. Qlobal məhsul nədir?

- ✓ ümumi xüsusiyyətlərə malik standartlaşdırılmış məhsul
- hamısı
- heç biri
- belə məhsul mövcud deyil
- sosial məhsul

336. Neft-dollar ölkələrinin IEÖ sayılmamasının səbəbi:

- ✓ emal sayı payının çox olmaması
- kapitalın azlığı
- heç biri
- hamısı
- yeterincə inkişaf etməməsi

337. Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir:

- ✓ Tacikistan, Özbəkistan, Moldoviya
- ABŞ, Yaponiya, Fransa
- İtaliya, ABŞ, Almaniya
- Fransa, Yaponiya, İtaliya
- İtaliya, Fransa, Almaniya

338. İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq:

- ✓ Afrikanın təbii ehtiyatının çox olmasına baxmayaraq pulu yoxdu, öz təbii ehtiyatlarını ABŞ-ın texnologiyasından istifadə edərək çıxarır
- kapital qoyuluşun vacibliyi
- investisiyaların bərabər paylanması
- sərvətlərin bərabər paylanması
- təbii ehtiyatların bərabər paylanması

339. Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur?

- ✓ sənaye çevrilişi
- iqtisadiyyat
- sosisalizm
- sənayesinin inkişafı
- sənaye

340. Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil:

- ✓ coğrafi
- induksiya və deduksiya
- elmi abstraksiya

- təhlil və sintez
- dialektik materialist]

341. İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri:

- ✓ Hindistan, Çin , Misir
- Kanada, Misir
- İndoneziya, ABŞ
- heç biri
- ABŞ, Malaziya, Hindistan

342. İxrac kvotası nəyə deyilir?

- ikisidə
- ✓ ixracın ÜDM-a nisbəti
- kapital axını
- belə termin yoxdur
- heç biri

343. Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin:

- ✓ Macarıstan, Rumıniya, İsveçrə, Qırğızıstan
- İtaliya, ABŞ
- hamısı
- heç biri
- ABŞ, Kanada

344. İnkişaf etmiş ərazicə kiçik ölkəni seçin:

- ✓ Belçika
- Kanada
- Avstraliya
- hamısı
- ABŞ

345. Böyük əraziyə malik İEO-i seçin:

- ✓ ABŞ, Kanada, Avstraliya
- Lüksemburq, Kanada
- heç biri
- hamısı
- İsveçrə, Niderland, Lüksemburq

346. Dİ-nin yarım sistemlərlə ayrılmasının əsas meyarı:

- sosial inkişaf
- hamısı
- ✓ iqtisadi inkişaf səviyyəsi
- elmi inkişaf
- coğrafi irəliləyiş

347. Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil:

- ✓ elmi konstruksiya , iqtisadi, sosial, coğrafi
- təhlil və sintez
- heç biri
- hamısı
- elmi absrtaksiya

348. Tarixi baxımdan ilk birliklər, ittfaqlar hansı sahədə yaranırdı?

- ✓ ticarət
- qloballaşma sahəsində
- demoqrafiya sahəsində
- heç biri
- sənayenin inkişafı sahəsində

349. Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi dedikdə nə nəzərdə tutulur?

- ✓ beynəlxalq şirkətlər
- pul
- əlaqələr
- əmtəə, pul, əlaqələr
- əmtəə

350. Dünya bazarından DT-yə keçidin baş verməsinə zəmin yaradan əsas amillərdən biri:

- ✓ istehsalın kütləvi hal alması
- istehlakın zəifləməsi
- hamısı
- istehlakın zəifləməsi, kapitalın azlığı
- kapitalın azlığı